

**I**nşan hüquq və azadlıqlarına hörmət hər zaman Azərbaycanın dövlət siyasetinin qayəsini təşkil edib. Bu qayənin formallaşmasında isə ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Öz vətəndaşını sevən Lider heç bir halda, hətta günahkar olsa belə onun edam etilməsinə göz yuma bilməzdi. Ölüm hökmü o dövrün ən ciddi problemlərindən biri idi. Bu həm də müstəqilliyini yeni bərpa etmiş dövlət üçün xarici əlaqələr qurmaq və inkişaf etdirmək baxımından əsl maneə idi. Qisaca, bu sədd ən qısa zamanda aradan qaldırılmalı idi.

bir daha nümayiş etdirmişdir. Şərqdə ilk dəfə olaraq, ölüm hökmünün Azərbaycanda ləğvi ölkəmizin dün-yəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyinin, demokratik prinsiplerin inkişafına xüsusi önəm verildiyinin təsdiqidir. Bu cəzanın ləğvi tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasetinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addımdır. Ümummilli liderin siyasi xəttini uğurla davam etdirən cənab İlham Əliyevin insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər xüsusi əhəmiyyətə malikdir. Mütemadi olaraq əfv sərəncamlarının imzalanması ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması döv-

yata keçirildiyi ölkələrə baxdıqda isə bir neçəsi istisna olmaqla, demək olar ki, hamisinin anti-demokratik qəbul edilən, ya da tam demokratik olmayan ölkələr olduğu gözə çarpır.

Demokratik olmayan ölkələrdə ölüm hökmü olunduqca geniş yayılıb. Amerika tarixi ölüm hökmü məsələsində utancla yad ediləcək bir çox nöqsanlarla zəngindir. 1882-1920-ci illər arasında 4742 nəfər məhkəməsiz asılıb, yaxud da linc edilib. Bu insanların 3345-i vətəndaş müharibəsindən sonra zorakılıq hərəkətlərində asılan, yandırılan, çarmıxa çəkilən və ya döyürlək öldürülən zənci amerikalılardır. Dövrümüzdə də ABŞ-in bir çox ştatın-

# Ədalət, azadlıq, humanizm və ənsanpərvərlik

**Sərqdə ilk olaraq ölüm hökmü 1998-ci il fevralın 10-da ümummilli lider Heydər Əliyevin 22 yanvar tarixli müraciəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ləğv edilib**

1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan hüquqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılib. Bu məqsədə nail olmaq üçün ümumbehəsəri dəyərlərə və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan qanunvericilik bazası yaradılıb ki, bu da ümummilli lider Heydər Əliyevin göstərişi sayəsində mümkün olub.

1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüsə Milli Məclisə müraciət ünvanlayan ulu öndər cinayət-hüquq siyasetini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və ənsanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaəetine gəldiyini bildirib. Milli Məclis də öz növbəsində dövlət başçısının bu təklifini dəstəkləyib və 1998-ci il fevralın 10-da tarixi qərar qəbul edib. Ölüm hökmünün ləğvi ilə Azərbaycan adını Şərqdə ilk olaraq bu cəzani ləğv edən ölkə kimi tarixə yazmışdır. Ümummilli lider Heydər Əliyev ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadıqlılığını

lətin diqqət mərkəzində saxladığı prioritət sahələrdən birinə çevrilib.

Lakin dünyada ədalət prinsipinin get-gedə pozulduğu bir vaxtda özünü demokratik dövlət kimi qələmə verən ölkələrin bəzilərində bu "ləğv olunmalı mərhəmətsizlik" hələ də qalmaqdadır. Müdafiəçilərinə görə ölüm hökmü çəkindirici gücü ən yüksək olan cəza, eleyhdarlarına görə isə heç bir halda ədalətli islah üsulu deyil. Dar ağacından asma, baş kəsmə, güllələnmə, elektrik stulu, dərmanla yatırma kimi bir çox növü olan ölüm hökmü dövrümüzdə ən çox müzakirə edilən hüquqi mövzulardan biridir. İnsanlığın tarixi qədər qədim olan bu cəzalandırma üsulu bu gün bir çox dövlət tərəfindən həyata keçirilir. Belə ki, Beynəlxalq Amnistiya Təşkilatının verdiyi məlumatə görə, 2015-ci ildə edam cəzası son 26 ilin ən yüksək həddinə çatıb. Demokratik ölkələr arasında Avropa və Latin Amerikası dövlətləri ölüm hökmünü ləğv edib. Lakin Amerika Birleşmiş Ştatlarında edam üsulu ilə cəzalandırma hələ də tətbiq olunur. Eyni şəkildə bəzi Asiya və Afrika ölkələrində ölüm hökmü hələ də qüvvədədir. Dünyada edam cəzasının ən çox hə-

da edam cəzası tətbiq edilir. ABŞ-da son 40 ildə 1422 nəfər edam edilib, 3000 nəfər isə edam edilmək üçün gözləyir. 2021-ci ildə isə Birləşmiş Ştatlarda 28 nəfər edam edilib. Demokratik ölkə kimi qəbul edilməsinə baxmayaraq, ABŞ-da ölüm cəzasının çox tətbiq edildiyi diqqət çəkir. Avropa ölkələri demokratik meyarlara və insan hüquqlarına zidd olduğu üçün edam cəzasını ləğv etdiyi halda, eyni mövqeni ABŞ-da görmək mümkün deyil. Maraqlı cəhət isə Amerikada hazırlanın rəsmi hesabatlarında Azərbaycan kimi ölüm hökmünü çoxdan ləğv etmiş ölkələri demokratiya və insan hüquqlarının pozulması halları barədə sərt tənqid edilməsidir.

Bu insanların çoxunun illərlə səbəbsiz yərə hebsdə qaldıqları da gözardı edilməməli olan başqa bir ədalətsizlikdir. Bir insana peşman olmaq və özünü tərbiyə etmək imkanı verməyən bu ən ağır cəzalandırma üsulu "böyük səhv etdim" deməklə kompensasiya edilə biləcək bir qərar deyil. Günahsız insanı dövlət əli ilə öldürmək vəhşilikdir. BMT çətiri altında ölüm hökmü əleyhinə təcili program başladılmalıdır. Unudulmamalıdır ki, cinayətkarlığı azaldan ölüm cəzası deyil, maarifləndirmədir.

Tacir SADIQOV,  
"Respublika".